



AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ

# RESPUBLİKA

Gün gələcək  
lənyaya günəş kimi doğacaq.

*Sənədliyə*

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARESİ VƏ QƏZETİN REDAKSİYA HEYƏTİ

2 AVQUST 2022-ci il

CƏRŞƏNBƏ AXŞAMI

Nº 161 (7343)

GÜNDÖLK İCTİMAİ-SİYASİ, SOSİAL-İQTİSADI QƏZET

WWW.RESPUBLIKA-NEWS.AZ



## Yeni enerjii xəritəsi

**Cənub Qaz Dəhlizi:** Əslində 11 il bundan əvvəl ideya halında olan, nəhayət, 2014-cü ildən inşasına başlanılan və cənisi altı ildə tikintisi başa çatdırılan 3500 kilometrlik kəmərin belə qısa müddədə istismara verilməsi özüyündə əlamətdar hadisə idi. Çünkü bu, sadəcə adı bir enerji layihəsi deyil, eyni zamanda Xəzər, Qara Dəniz və Adriatik dənizləri kimi çox geniş və mühüm bir ekvatoriyada uzunmüddətli və tamamilə yeni formadada amakdaşlıq platforması kimi daha çox əhəmiyyətli malikdir. Bu layihənin reallaşdırılması, həmçinin Azərbaycanın öz elhiyatlardan milli dövlətin və beynəlxalq münasibətlər sisteminə yerini, rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarığı, ölkənin regional və global müstəqilidə bir çoxlarının əldə edə bilmədiyi uğurları qazandığını bir dəha təsdiqləmiş oldu. Beləliklə, Azərbaycan öz tərəfdəşləri ilə birgə XXI əsrin möhtəşəm bir layihəsinin gerçəkləşdirildi. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: "...2020-ci il dekabrın 31-də həmin layihənin sonunca hissəsi - Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün həqiqətən tarihi nailiyyətdir, çünkü o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır..."

Azərbaycan nəhəng layihələrlə Avropanın enerji xəritisini deyir. Ölkəmizin həyata keçirilən bütün layihələrdə son derecə şəffaf şəkilde öhdəlikləri yerinə yetirməsi, etibarlı tərəfdəş imicincini qoruması, yeni emakdaşlıq üçün geniş zəmin yaratmaqdə davam edir. İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Leyayenin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərefindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdəşliyə dair Anlaşma Memorandumunun imzalanmasına qeyd olunanlar sübutu kimi dəyərləndirilir.

Hələ 2019-cu ilin dekabrında Türk- əla- qəller üzrə baş koordi- natoru Hulusi Kılıç Cənub Qaz Dəhlizi və onun əsas hissəsini təşkil edən TANAP layihəsinin Azərbay- can, Türkiye və Avropa üçün əhəmiyyətindən danışarkən deməsidır ki, Azərbaycan

gazının böyük bir hissəsi Türkiyədən keçir. TANAP ölkələrimiz üçün tarixi əhəmiyyətə malik layihədir. Layihənin reallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük zəhməli var, mən ona təşəkkür etməyi istəyirəm. Bununla Azərbaycan qazının Türkiyə üzərindən İtaliyaya, oradan da digər Avropa ölkələrinə neqli mümkün olacaq. Həqiqətən də çox böyük əhəmiyyətə malik strateji layihədir. Bu baxımdan, Cənub Qaz Dəhlizinin iqtisadi əhəmiyyəti qədər, təsiyi önməni devar. Elbette, deyilənlər reallıqları tam eks etdirir. Ən əhəmiyyətli məqamlardan biri layihəni təmin edən mənbələrin və onu bəla ölkələrə çatdırın marsrutlarının şaxşənləndirilmesi və bələliklə, bəla ölkələrin sayının dəha da çoxalması eh-


salçı ölkədən həm də tranzit ölkəyə çevrilmesi amildir. Belə ki, qardaş Türkmenistanda birlikdə istismar ediləcək "Dostluq" yaşaşağında elde olunacaq resurslar artıq Azərbaycana həm də tranzit ölkə statusu qazandırımsı olacaq.

Cənub Qaz Dəhlizinin qısa tarixçəsi ilə bağlı onu demək olar ki, 2011-ci ilde Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropa birbaşa qaz neqli edən marsrutların yaradılmasını destəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərərə Səzişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə o dövrə Türkiyenin baş naziri Recep Tayyib Erdoğan TANAP-la bağlı müqavila imzaladıqdan sonra, 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməl qoyulub.

(davamı 2-ci səhifədə)

*Azərbaycanın  
şaxşənləndirilmiş neft-qaz  
boru kəmərləri şəbəkəsi  
strateji əhəmiyyətə  
malikdir*

timalıdır. Ayrıca bir məsələ bu tərəfdəşlik prosesində Azərbaycanın özünün isteh-



# Yeni enerji xəritəsi

(əvvəli 1-ci səhifədə)

2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadol (TANAP) qaz boru kəmərinin açılışı olub. 2018-ci il iyunun 30-da ilk kommersiya qazının Trans-Anadol (TANAP) boru kəməri ilə Türkiyəye göndərilməsinə başlanılıb, 2019-cu il noyabrın 30-da isə TANAP qaz kəmərinin Avropana ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Nəhayət, 2020-ci il 31 dekabr... Həmin gün Azərbaycan təbii qazının Avropa bazarına tədarüküne başlanması kimi tarixe yazılıdı. Cənub Qaz Dəhlizinin ümumi dəyeri 33 milyard ABŞ dollarıdır.

Bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev demişdir: "Bir neçə kəlme energetika sektoru ilə bağlı demek istərdim. Çünkü bizim üçün bu, həmişə prioritet olub. Amma bu gün bünüz enerji imkanınız bir çox ölkələr üçün de böyük önem daşıyır. Bu sahəde de biz işimizi planlı şəkildə aparıraq". Dövlət başçısı, həmçinin, ölkəmizdə bərpəolunan enerji növlerinin Azərbaycanda inkişafı istiqamətində görülen işlərdən, onun xarici investorlar hesabına genişləndirilmesi məsələsindən de danışmışdır: "Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat güclündə üç Güneş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkişti artıq inşa edilir, birinin de - Cəbrayıllı rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlangıçıdır".

Bərpəolunan enerjidən istifadə məsesəsine bütün dünyada olduğu kimi, ölkəmizdə de diqqət getdikcə artır. Çünkü Azərbaycanın bərpəolun-

nan enerji sahəsini inkişaf etdirmək üçün böyük imkanları var. Xəzər sahilinin və dağlıq bölgələrimizin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin təbii təbii külək enerjisi layihəsinə geniş imkanlar yaradır. Günsəs enerjisindən istifadə de günsəsliliyimizin bir çox yerlərində elverişli təbii şərait mövcudur.

Təsadüfi deyil ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişaf dair Milli Prioritetlər"də ölkəmizdə "yaşıl enerji"ye geniş yer verilməsi de müəyyənəşdirilib. Prezident İlham Əliyev enerji istehsalı gücündə bərpəolunan enerjinin payının indiki 17,3 faizden 2030-cu ilde 30 faizə çatdırılmasının qarşıya vezifə kimi qoyub. Beynəlxalq enerji şirkətləri Azərbaycanın bu məqsədini destəkləyir. Dünyanın bir sira tanınmış şirkətlərinin bu sahədəki planlarını maraşının getdikcə artması da bunu deməye əsas verir.

Bu gün alternativ və bərpəolunan enerji mənbələrinin inkişafı, "yaşıl enerji"ye keçidin temin edilməsi istiqamətində həyata keçirilən layihələr hełe 1994-cü ilde ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasetinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarəzi gönü-gündən güclənen və globallaşır. Atmosferə atılan zərərlə tullantıları, həmçinin azaldılması və "yaşıl enerji" ilə əvəz edilməsi dünya gündeliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fealiyyətinin azaldılması, elecə de kömür və qazla işləyən elektrik stansiyalarının "yaşıl enerji" mənbələri ilə əvəz edilməsi üçün dünya ölkəleri bir sira planlar qurur. Azərbaycan öz növ-

*Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsi strateji əhəmiyyətə malikdir*

bəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 2022-ci il fevralın 4-də Bakıda keçirilən VIII iclasında çıxış edən İlham Əliyev deyib: "Cənub Qaz Dəhlizi layihəsi həm de müasir tarixdə çox azzaslı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir... Azərbaycan öz "yaşıl enerji" siyasetinə münasibətdə çox işlər görür. Dediym ki, yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazara, o cümlədən Avropa bazarlarına ixracı artırıa bilib... Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırlıq, çünkü Azərbaycan həmçən beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçı olmuşdur".

Respublikamız Avropaya alternativ mənbə və marsrut təqdim edir. İndiki məqamda Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərlə-

ri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayesində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyaseti həyata keçirməyə və milli məraqlarını maksimum dərəcədə qurmağa nail olur. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamız özünün enerji resurslarını fərqli istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da təlebatlarını müxtəlif mənbələrdən ödəyirlər.

Azərbaycanın enerji sektorunda gelecek əməkdaşlıq üçün geniş imkanlara malik olması, həmçinin Avropana "mavi yanacaq" ixracının hacmlərinin artırılmasına zəmin yaradır. Mövcud geniş potensial tərəfdəş ölkələr arasında enerji təhlükəsizliyi təminatı sahəsində yeni əməkdaşlıq platformasının yaradılmasına imkan verir.

Zümrüd QURBANQIZI,  
"Respublika".